

**KIVDF**  
www.kivdf.gov.az

Layihənin istiqaməti:  
"İctimai və dövlət maraqlarının müdafiəsi"

İllerdir ki, əlimdə qələm saysız-hesabsız məqalələr yazmışam, adətən sərlövhəni son anda düşünmüşəm, amma bu dəfə tərsinə oldu. Çünkü onun barəsində həmişə bir fikir ürəyimi odlayıb: əzablara meydan oxuyan zəriflik. Gözəl, çox gözəl xanım idi. Daxili zənginliyi, zahiri cəzibəsi və firçasının yaratdığı əsrərəngizlik bir-birini tamamlayırdı.

#### DƏRDLƏR YARA BAĞLADI ONUN İÇİNDE...

Məni onunla ilk dəfə xalq yazıçısı, çox sevdiyim, müəllimim Əzizə Cəfərzadə tanış edib. Azərbaycanın ilk qadın rəssamlarından biri olan Güllü Mustafayevanın incəsənətimizdə böyük xidmətləri var. Sərgilərində olmuşum. Portretləri diqqətimi çəkmışdı: "Məhsəti Gəncəvi", "Mərziyyə Davudova", "Bəsti Bağırova", "Ümnisə Musabəyova", "Ceyran Bayramova", "Şəfiqə Axundova", "Səttar Bəhlulzadə", "Abdülla Şaiq", "Süleyman Rəhimov" və digərləri. Yaradılığında uşaq portretləri çoxluq təşkil edirdi. Uşaq dünyasının paklığını, sevincini, səmimiliyini onlara həsr etdiyi əsərlərində elə təbii, dolğun və mükəmməl yarada bilirdi ki, saatlarla nəzərlərini bu portretlərdən ayıra bilməzdin. Bir dəfə Əzizə xanımı dedim ki, Güllü Mustafayeva çox xoşbəxt qadındır. Bütün gözəlliklər onun ünvanını tanıyır. Əslində mən onun əsərlərinin və bir insan kimi gözəlliyinin qarşısında vəcdə gələrək vurğunluğumu dile getirmişdim. Əzizə xanımın da onu çox sevdiyini bildirdim. Gözlənilməz cavabı ürəyimi sıxdı: "Güllüciyəzimin (Əzizə Cəfərzadə Güllü Mustafayevanı həmişə belə əzizləyəndi-F. X.) keşməkeşli heyatı ne romanı sıgar, ne de kino-filmələr. Dərdler yara bağladı onun içinde..." Əsil həqiqətləri isə çox sonralar öyrəndim. O zaman ki, artıq bu dünyada nə Əzizə xanım vardi, nə də xalq rəssamı Güllü Mustafayeva.

#### ÖZÜMÜ DÜNYANIN ŞAHZADƏSİ SANIRDIM

Güllü xanımın atası Hacı Naim Mustafa Şamaxının tanınmış, xeyirxah, insanlara el tutan, mərd kişilərindən biri və Mirzə Ələkbər Sabirin yaxın qohumlarından olub. Həyat yoldaşı Nabat xanım da Seyid Əzim Şirvanının nəslindəndir. 1902-ci ildə Şamaxıda baş verən məlum dehşətli zəlzələ nəticəsində bir çox soydaşlarımız kimi Hacı Naimin ailesi öz dogma yurdularını tərk etmək məcburiyyətində qalıb. Türkmenistana köçüb. Hacı Naim Mustafanın Türkmenistanda da böyük nüfuzu və hörməti olub. Maarrifpərvərliyi burada da ona rəğbet yaradıb. Türkmenistanda qızlar üçün məktəb açıb. Üzeyir Hacıbəylinin operettalarının tamaşaşa qoyulmasına yardımçı olub. Ümumiyyətə, Azərbaycandan Türkmenistana kim getsəydi, mütləq Hacı Naimlə görüşər, onun məsləhətlərile hərəkət edərdi. 8 övladı olub: 5 qız, 3 oğlan. Güllü xanımın qızı, musiqişünsə Zəmfira Qafarova danışır ki, babam qızlar böyüyündən sonra kiminle ailə quracaqları barəde fikirləşib və "yox, mənim kürəkənlərim mütləq öz millətimdən olmalıdır" düşüncəsiylə Bakıya-İçərisəhərə köçüb. O zaman artıq Güllünün 7 yaşı vardi. İlk təhsilini Bakıda alan Güllü Mustafayeva 1934-cü ildə rəssamlıq məktəbinə



vacla nəticələnib. Bir il sonra ilk övladları Əli dönyaya gəlib. 1940-ci ildə Həsən Haqverdiyev hərbi xidmətə çağırılıb. Güllü xanımgıl içəri şəhərdə, balaca bir evde yaşayırırdı. Xatirələrində bəlli olur ki, ne dolanışığın çətinliyi, ne darısqal mənzil onu sıxırımsı: "Əksinə özümü dünyyanın şahzadəsi sanırdım. Həsən üzdə olan rəssamlardan idı. Əlinin varlığı mənim üçün hayat demək idi."

Nümunəvi xidmətine görə, Həsən Haqverdiyev bir heftlik məzuniyyət verib. Geriye qayıtmaq vaxtin çatanda ona deyiblər ki, getmə, sen burda daha çox lazımsan. Yaziçi Mirzə İbrahimov daha çox təkid edib. Deyib ki, mən danışıb, səni saxlatdırıb bilərəm, firçana ehtiyacımız var. Həsən söyləyib ki, komandirime söz vermişəm, mütləq hərbi hissəyə qaytımılyam. Əzizləri onu böyük ümidiylə yola salıblar. II Dünya müharibəsi başlayıb. Ağır döyüşlərin birində Həsən alman faşistlərinə əsir düşüb. Vətənə dönen yollar labirintlərdən keçib. Tale onu Məhəmməd Əmin Rəsulzadə ilə rastlaşdırıb. Berlində onun buraxdığı "Azərbaycan" qəzetiində bədii tərtibatçı kimi çalışıb. Hətta M. Ə. Rəsulzadənin xahişi ilə Nizami Gəncəvinin portretini de işləydi.

Qismətdə Vətənə qayıdış varmış. Onu evdə artıq iki körpə gözləyirdi: oğlu Əli və hələ də üzünü görmədiyi qızı Zəmfira... Təəssüf ki, atanın qayıdışı ailəyə sevinc yox, ağır, çəkili mümkin olmayan dərđlər gətirib. Rəssamlığın müxtəlif janrlarında gözəl əsərlər yaradı, vətənini, milletini canından artıq sevən Həsən Haqverdiyevi "xalq düşməni" damgası ilə həbs edərək, Sibire sürgün

(indi Əzim Əzizimzadənin adını daşıyır) da-xil olub. Tale kitabının yeni səhifələri de məhz elə o gündə yazılıb. Həmin məktəbin IV kursunda oxuyan Həsən Haqverdiyev adlı tələbə (gələcəyin böyük rəssamı və başı belə insani-F. X.) Güllüyə aşiq olub. Qarşılıqlı məhəbbət 1938-ci ildə izdi-

ediblər. Ailənin qara günləri başlayıb. Güllü Mustafayevanın üzləşdiyi haqsızlıqlar, çətinliklər, çəkdiyi mənəvi və maddi zillətlər canını xəste salsa da inadından, sənətindən dönməyib. Balalarının dolanışığını yaxşılaşdırmaq üçün fedakarlıq göstərib. Əzablara qatlaşaraq bir-birindən gözəl əsərlər yaradıb. "Xalq düşməni" nin arvadı olması bütün həyatını cəhənnəmə çevirirə də o, Həsənə inanırdı və hələ de ümidi erinin yolunu gözleyirdi. Amma üzləşdiyi basqlar onu çox üzürdü, ona iş vermirdilər. Nehayət 1947-ci ildə çəkdiyi "Məhsəti Gəncəvi" portreti çox bayenilir və alınır. Əsərinə görə ona verilən qonorarla Güllü Mustafayeva Sibire-Həsən Haqverdiyevlə görüşə gedib. Həyat yoldaşının vəziyyətindən, ona olan təzyiqlərdən xəberdar olan Həsən Güllüyə tapşırıb ki, Bakıya qayıdan ki mi məndən boşan, yoxsa rahatlığın olmayıacaq. Uşaqların bütün qayğılarını qarşılıqlaşdırmaq üçün Güllünün başqa yolu yox idi. Rəsmi boşanmadan iki il sonra isə Güllü Mustafayeva ikinci dəfə Nəcəfqulu İsmayılova aile həyatı qurub. İki körpə ilə ömrün dolaylarında tək qanadla yaşamaq çətin idi. Həm de Güllü Mustafayeva gözəl qadın idi. Heç kim ona laqeyd deyildi. Başsız qalmağın problemləri var idi. Nəcəfqulu İsmayılov Əzim Əzizimzadə məktəbinin davamçılarından olmuş, istedadlı rəssam və ustاد qrafikaçı kimi tanındı. Bir qərinəden artıq zaman kəsiyində "Kirpi" jurnalının baş rəssamı vəzifəsində çalışmışdır. O, yalnız karikatura, plakat ustası deyil, həm də dəzgah rəngkarlığının müxtəlif janrlarında müxtəlif əsərlər müəllifi idi. Portret janrında da maraqlı əsərləri yadigar qalıb. Güllü xanımla Nəcəfqulu İsmayılovun iki qız övladı olub: Rəna və Sevinc. Nəcəfqulu çox həssas və geniş üzərkli bir şəxsiyyət idi. Əlini və Zemfirani öz balalarından ayırmayıb. Zemfira xanım danışır ki, eslində Nəcəfqulu İsmayılov ananı onu hər addımda izleyən kinayeli baxışlardan, "xalq düşməni"nin arvadı" tənəsindən xilas edib. Bizi de çox istəyirdi. Biz ona "ata" deyirdik. Əsil həqiqətdən isə çox gec xəber tutduq.



■ Flora XƏLİLZADƏ,  
əməkdar jurnalist

#### TALEYİNDƏ DƏRDİN, QƏMİN ƏBƏDİ YERİ VARDI

1953-cü ildə Həsən Haqverdiyev bərəet alaraq, Vətənə qayıdır. Kimin ürəyində hansı əzabı, zilləti çəkdiyi bəlli dir. Pərən-pərən olmuş aile üzvlərini ağlagalməz dərđe tuş edən dövrün ədalətsizliyi və təzadaları idi. Yenə də hər şeyi zahirən sakit ahəngə salan Həsən Haqverdiyev müdrilikli, Güllü Mustafayeva dözümlülüyü və Nəcəfqulu İsmayılov böyükülüyə oldu. Həsən de ikinci dəfə aile qurdu. Vera Kalinina adlı bu rus qadını çox mehribən və səmimi bir xanım idi. Həmişə Güllü xanımla məsləhətləşər, ona böyük məhəbbət və rəğbətlə yanaşardı.

Hər kəs öz ailəsinin yanında və dərdinin içində idi. Güllü xanımın oğlu Əli Haqverdiyev həm rəssamlıq, həm də musiqi məktəbini bitirmişdi. Ü. Hacıbəyli adına Bakı Dövlət Konservatoriyasında Şövkət Məmmədəvədən dərs almışdı. İstedadlı rəssam, aktyor və vokalçı idi. Operalarda maraqlı partiyalar ifa etmişdir, bədii filmlər çəkilmişşdir, hələ oxuduğu mahnilar təmam başqa aləm idi...

Güllü Mustafayeva rəssam kimi çox xoşbəxt sənəkar idi. Dünyanın möhtəşəm salonlarında əsərləri sərgilənirdi. Ünvanına xoş sözər, təbriklər, təltiflər, dəvətlər qanadlanırdı. Balalarının sənət uğurları da ona forəh getirirdi. Amma bu xanımın tələyində dərdin, qəmin sanki əbədi bir yeri vardı. Əzablar öündə dəyanətə dayanmış bu zəriflik ne qədər mətanətlər görünməyə çalışsa da, keçirdiyi əsəbi sarsıntıları onu içindən yeyirmiş. Həsən Haqverdiyev 1978-ci ildə dönyasını dəyişib. 1990-ci ildə Nəcəfqulu İsmayılov dünyadın köçüb. 1992-ci ildə oğlu Əli Haqverdiyevin həyatına yüksək gərginlikli cərəyan son qoyub. Bütün bu əbədi ayrıılıqların ağrıları, sarsıntıları isə Güllü xanımın zərif varlığını "şəker xəstəliyi" ilə bitirib. Zemfira Qafarovanın yuxa bir ovqatla dediyi sözər məni də kövrlətdi: "1994-cü ildə dünyamızdan qeyri-adi bir gözəllik getdi - bu, əzablalar öündə mətanətlər dayanaraq ona meydan oxuyan zərif anam idi..."

Güllü Mustafayeva gözəl xanım, gözəl rəssam, gözəl ana, amma gözəl bəxti olmayan bir insan idi. Bize də gözəl əsərlər bəxş edib getdi. Təkce "Məhsəti Gəncəvi" portreti bəs edər ki, onun Azərbaycan incəsənətindəki yeri dəqiq müəyyənləşdirək. Əsil sənətkarlar isə heç vaxt unudulmurlar.

# Əzablara meydan oxuyan zəriflik

Gözəl xanım, gözəl rəssam, gözəl ana -  
amma gözəl bəxti olmayan insan